

Lent.az -in və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan "Şəhid əmanəti" layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə səhbət edirik.

Layihəmizin növbəti yazılış şəhid Milli Qəhrəman Əliyar Əliyevə hasr olunub.

\*\*\*

**Deyirdi, mən atam gələndə atamla yatacam. Biz rəyondakı evimizdən çıxanda, qəçqın olana qədər o, orda tək yatdı.**


**Pərvanə deyir ki, atası onun yaddaşında çox mülayim, ailəcanlı adam kimi qalıb:**

- İndi döyüş dostlarından, onu tanıyanlardan atamın şücaatləri, ciddi döyüşçü xasiyyəti haqqında eşidəndə, mənə qəribə gəlir. Ona görə ki, atam evdə bizimlə çox mehriban olub. O, uşaqla uşaq, böyükə böyük kimi davrandı. Yadıma gəlir, balaca qardaşım dəcəllik edib yatmayanda o, qolunun bir tərəfinə onu, o biri tərəfinə isə məni alırdı. Sonra bizə cürbəcür nağıllar danışırı.

cebədə olduğu üçün onunla səhbətləşməyimiz mümkün olmur. Amma kiçik oğlu Yusif atası ilə olan günlərini yadına salır. Atası şəhid olanda onun beş yaşı olub. Ona görə de atası ilə bağlı xatirələrin azlığından təəssüflənir. Lakin az-çox yadında qalan Əliyar Əliyevdən, atasından danışır:


- Mühəribədən əvvəlki dövrü çox az xatırlayıram. Atam idman müəllimi olub. Axşamlar eve gələndə şagirdlərini evin həndəvərində qəçirirdi. Onların arasında bibim uşaqları, qardaşım da olurdu. Mən də uşaq olsam da, onlara qoşulub qaçırdım. Sonralar anam deyirdi ki, sən qaçanda məni çağırıb səni göstərirdi, deyirdi Pəri, Yusifə bax, çalışır ki, onlara çatsın. Evdə baş verən bütün şuluq işləri özüm həyata keçirirdim. O da gələndə bilirdi ki, mən nəyisə sindirmişəm, qırılmışam, çağırıb tənbəh edirdi. Bize heç vaxt əl qaldırmayıb, bizi döymeyib. Dəcəllik də olanda başa salıldı, səhbət edirdi, nağıllar danışırı. Biz onu görəndə hər dəyişine tabe olurduq. Üçü-

**"Qarmonda ifa etməyi bacarırdı. Tez-tez qarmonda mahnilər ifa edər, bizə də deyərdi ki, oynayın, görüm necə oynayır-sınız. Özü də mütləq Məşədi İbadın mahnisini oynadırdı, deyirdi onun kimi oynayın görüm. Sonralar bizə gələn dostları onun haqqında deyirdilər ki, o, həddindən artıq utancaq, həyalı adam olub. Amma bizə qarşı sərt deyildi. Əksinə, çox həlim idi. Amma əsəbiləşəndə birçə dəfə baxmağı kifayət edirdi ki, özümüzü yiğisdirəq. Yadıma gəlir, uşaq vaxtı mən həmişə atamın yanında yatırdım"**



## "Deyirdi, məni yüz ermanın içində də görsən, qorxma..." -

### Şəhid Milli Qəhrəmanın xanımı danışır



- Hansı nağılları danışırı? - O vaxtı məşhur bir nağıllardı. "Əlcək" nağılli. Ən çox onu danışırı. Nağılin ortalarında atam gözləri yanın boz canavardan bəhs edirdi. Onda qardaşım Yusif qorxudan tez gözlerini yumub, yatırdı.

**Qarmonda ifa etməyi bacarırdı. Tez-tez qarmonda mahnilər ifa edər, bizə də deyərdi ki, oynayın, görüm necə oynayır-sınız. Özü də mütləq Məşədi İbadın mahnisini oynadırdı, deyirdi onun kimi oynayın görüm. Sonralar bizə gələn dostları onun haqqında deyirdilər ki, o, həddindən artıq utancaq, həyalı adam olub. Amma bizə qarşı sərt deyildi. Əksinə, çox həlim idi. Amma əsəbiləşəndə birçə dəfə baxmağı kifayət edirdi ki, özümüzü yiğisdirəq. Yadıma gəlir, uşaq vaxtı mən həmişə atamın yanında yatırdım.**

#### Qubadlı

Əliyar Əliyevin iki oğlu, bir qız övladı var. Böyük oğlu hərbçi olduğu və hal-hazırda

müz də çalışırdıq ki, onun rəğbətini qazanacaq. Anamın dediyinə görə, evdə ən çox məni istəyib. Mən dəcəllik edəndə həmişə anama deyirmiş ki, Yusif mənim uşaqlığımı oxşayır. Mən də ələ şuluq olmuşam. Bəzən bizi sakitcə oturdurdı, deyirdi kim on dəqiqə sakit otursa, ona 20 qəpik verəcəm.

haribə zamanı etdikləri həqiqət idi. Tekbaşına erməni postlarını ələ keçirən, ayaq üstə əlində silahla onların üzərinə gedən. 300 dən çox erməni öldürüb Ermənistən üç günlük yasa boğan qəhrəmanlıqlar göstərmişdi. Şəkil-lərinə baxdıqca onun hələ gənclik illərində ağırlıq qalırmada necə hünerli, qüvvət-

**"Qubadlıının işğaldan azad olunma xəbərini eşidəndə ilk ağlıma gələn atamın məzəri oldu. Oralara məni bağlayan həm də atamı, onu uyuduğu məzarlıqdı. Bu dəqiqə mənim üçün ən vacib, ən müqəddəs yer oradı. İnşallah, ora gedəndən sonra mənəvi cəhətdən dincliya sahib olacaq. Azərbaycanın hər qarşı bizim üçün vətəndir. Mənim atam da Qubadlıda yox, Laçında şəhid olub. Doğrusu, düşmənin atamın məzarına toxunmaması barədə ümidişim çox azdır."**

Xalq öz qəhrəmanlarını heç zaman unutmur, onlar haqqında əfsanələr quraşdırır, onları öz qəlbərində yaşadaraq bu yaşantıları həm də gələcək nəsillərə örür. Əliyar isə özü haqqında əfsanələr yaratmamışdı. Onun mü-

li olduğu görsənir. Pəhləvan komandir adını da ələ bu qüvvəsinə görə qazanmağa nail olmuşdu. Pəri xanımdan Əliyara olan xalq məhəbbətindən danışmasını xahiş edirəm:

- Əliyar xalqı necə isteyir-disə, xalq da onu ələ isteyir-

di. İnandırıım səni, hərbidə ona verilən azuqələrdən birini özü götürməzdə. Onları eve gətirirdi, kimin imkanı yox idi-sə, aparıb o adamlara, ailələrə verirdi. Bir də gördüm, Əliyar eve tamam başqa tərəfdən gəlir. Deyirdim, ay Əliyar, hardan gəlirsən? Cavab verirdi ki, Çərelidən (Qubadlının kəndi - red). Qalırdım mat-məettəl. Sonra məlum

üzündən boylanan həsretini də, Qubadlının qələbəsinə qarışan həyəcanını da rahatlıqla hiss edirəm.

**- Qubadlıının işğaldan azad olunma xəbərini eşidəndə ilk ağlıma gələn atamın məzəri oldu. Oralara məni bağlayan həm də atamı, onu uyuduğu məzarlıqdı. Bu dəqiqə mənim üçün ən vacib, ən müqəddəs yer oradı. İnşallah, ora gedəndən sonra mənəvi cəhətdən dincliya sahib olacaq. Azərbaycanın hər qarşı bizim üçün vətəndir. Mənim atam da Qubadlıda yox, Laçında şəhid olub. Doğrusu, düşmənin atamın məzarına toxunmaması barədə ümidişim çox azdır. Amma ümid də sonuncu ölürlər. Hər halda, ümid edirik ki, atamın məzəri qalıb. Burada tək mənim atamdan səhbət getmir. O torpaqlar uğrunda minlərlə insan canından keçib, onların qanı axıb bu torpaqlarda, onların da ailələri başsız, anaları gözü yaşılı qalıb. Ona görə də vətənin hər yeri bizim üçün müqəddəsdir.**



**dən sonra mənəvi cəhətdən dincliya sahib olacaq. Azərbaycanın hər qarşı bizim üçün vətəndir. Mənim atam da Qubadlıda yox, Laçında şəhid olub. Doğrusu, düşmənin atamın məzarına toxunmaması barədə ümidişim çox azdır. Amma ümid də sonuncu ölürlər. Hər halda, ümid edirik ki, atamın məzəri qalıb. Burada tək mənim atamdan səhbət getmir. O torpaqlar uğrunda minlərlə insan canından keçib, onların qanı axıb bu torpaqlarda, onların da ailələri başsız, anaları gözü yaşılı qalıb. Ona görə də vətənin hər yeri bizim üçün müqəddəsdir.**

(ardı gələn sayımızda)